

## Potensial İstehsalçıları siyahısında olan istehsalçının təklif verməsi

**Potensial İstehsalçı** istifadəçi adı və şifrəni daxil edərək öz şəxsi kabinetinə daxil olur və şəxsi kabinetdə aşağıdakı menyü əks olunur

Məhsullar menyusunun təsviri aşağıdakı kimidir.

Məhsullarım

Yayımdan çıxan təkliflər

Təsdiqlənən Təkliflər

Təkliflər

Yararsız Sayılan Təkliflər

Potensial istehsalçı məhsulları

“Potensial istehsalçı məhsulları” alt menyusunda Potensial istehsalçının yetişdirdiyi məhsullar haqqında Kənd Təsərrüfatı İdarəsi (məhsulun yetişdirildiyi ünvandan asılı olaraq həmin rayonun Kənd Təsərrüfatı İdarəsi nəzərdə tutulur ) tərəfindən daxil edilmiş məlumat əks olunur.

Təsdiqlənən Potensial Məhsullar	
<p>Soyudulmuş təzə - inək-camiş südü</p>  <p>Təklifin bitmə tarixi: 12/3/2017 Təklifin miqdarı: 33000 litr</p> <p>0 AZN</p> <p>Əməliyyatlar</p>	
<p>Kərə yağı - inək-camiş südü</p>  <p>Təklifin bitmə tarixi: 4/3/2017 Təklifin miqdarı: 5000 kg</p> <p>0 AZN</p> <p>Əməliyyatlar</p>	

Potensial istehsalçı bu alt menyuda göstərilən məhsulları satmaq istəyini bildirə bilər. Bunun üçün hər bir məhsulun qarşısında olan **Əməliyyatlar** düyməsini basmaqla “**Satışa Hazırla**” sözünü seçməlidir. Bu hal aşağıdakı şəkildə əks olunub.

Əməliyyatlar

Sil

Satışa Hazırla

Qeyd

“Satışa Hazırla” düyməsini basdıqdan sonra məhsul haqqında məlumatları doldurmaq üçün yeni səhifə açılır.

### Məhsulun yerləşdiyi yeri seçin

Ünvan  
məs: Azadlıq prospekti 22, mənzil 33

### Məhsulu seçin

Ölçü vahidi  
 **Miqdarı (Həcmi) : 33000.00**

Başlama tarixi

Bitmə tarixi

### Hansı aylarda məhsul verə bilərsiniz?

Daşınma qrafiki

### Sənədləri yükləyin

#### Yüklənmiş sənədlər

Sənədin adı	Ölçüsü	Sil
-------------	--------	-----

Əlavə qeyd

Şəkildən görüldüyü kimi bu səhifədə bəzi xanalar artıq dolub.Qalan xanaları da potensial istehsalçı doldurmalıdır.

Potensial istehsalçı hər bir məhsul üzrə ayrıca tədarük təqvim planı tərtib edir.

Təklif ediləcək məhsulun gələcəkdə tədarük qrafiki təyin edilir. Bu qrafik gündəlik, həftəlik, aylıq, rüblük və illik təyin edilə bilər. Bu qrafikdən birini seçdikdən sonra aylar seçilir. Hər bir seçilmiş aylar üzrə ayrı-ayrılıqda məhsulun həcmi, qiyməti (bir ölçü vahidinə düşən), tədarük günü təyin edilir.

Başlama tarixi: 2016 Oktyabr Bitmə tarixi: 2017 Oktyabr

**Hansı aylarda məhsul verə bilərsiniz?**

Daşınma qrafiki: gündəlik həftəlik aylıq rüblük illik

**Noyabr (2016)** Gün: Seçin Saat: Seçin

Miqdarı (Həcmi): 16500 Qiyməti (bir ölçü vahidinə düşən) (AZN-lə): 4 və ya 0.3

**Avqust (2017)** Gün: Seçin Saat: Seçin

Miqdarı (Həcmi): 16500 Qiyməti (bir ölçü vahidinə düşən) (AZN-lə): 4 və ya 0.3

**Aylar**

Oktyabr (2016)  Noyabr (2016)  Dekabr (2016)

Yanvar (2017)  Fevral (2017)  Mart (2017)

Aprel (2017)  May (2017)  İyun (2017)

İyul (2017)  Avqust (2017)  Sentyabr (2017)

Oktyabr (2017)

Əgər Potensial istehsalçını Kənd Təsərrüfatı İdarəsi tərəfindən tədarük ediləcək məhsul üzrə daxil edilən həcm **Miqdarı (Həcmi) : 33000.00** qane etmirsə və potensial istehsalçı göstərilən ümümi həcmdən çox və ya az tədarük edə bilərsə, onda aylar üzrə məhsulu özünün təyin etdiyi həcmə verə bilər. Əks halda şəkildən göründüyü kimi Kənd Təsərrüfatı İdarəsi tərəfindən daxil edilən həcm potensial istehsalçı tərəfindən seçilən aylar arasında bərabər bölünür.

Başlama tarixi: 2016 Oktyabr Bitmə tarixi: 2017 Oktyabr

**Hansı aylarda məhsul verə bilərsiniz?**

Daşınma qrafiki: gündəlik həftəlik aylıq rüblük illik

**Noyabr (2016)** Gün: 17 Saat: 16:00

Miqdarı (Həcmi): 16500 Qiyməti (bir ölçü vahidinə düşən) (AZN-lə): 0.8

**Avqust (2017)** Gün: 16 Saat: 13:00

Miqdarı (Həcmi): 16500 Qiyməti (bir ölçü vahidinə düşən) (AZN-lə): 0.9

**Aylar**

Oktyabr (2016)  Noyabr (2016)  Dekabr (2016)

Yanvar (2017)  Fevral (2017)  Mart (2017)

Aprel (2017)  May (2017)  İyun (2017)

İyul (2017)  Avqust (2017)  Sentyabr (2017)

Oktyabr (2017)

Əgər Kənd Təsərrüfatı Nazirliyi həmin məhsul üzrə hər hansı bir sənəd tələb edərsə bu onda həmin sənədlər skan edilərək portala əlavə edilir.

**Sənədləri yükləyin**

Sənəd növləri  
Seçim edin

0%

fayl seçilməyib

Yüklə

**Yüklənmiş sənədlər**

Sənədin adı	Ölçüsü	Sil
-------------	--------	-----

Sonda potensial istehsalçı [Satış təklifinizi Kənd Təsərrüfatı Nazirliyinə göndərin](#) düyməsini basmaqla həmin məhsulu satmaq niyyətini bildirir.

Göndərilən təkliflər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunana kimi **“Təkliflər”** alt menyusunda yerləşir.

**Təkliflər**

Məhsulun adı : Soyudulmuş təzə - İnek-camış südü





**Çatdırılma tarixləri**

Tarix	Saat	Miqdar	Qiymət	Daşınma qrafiki
17 Noyabr 2016	16	16500,00 litr	0,80 AZN	aylıq
16 Avqust 2017	13	16500,00 litr	0,90 AZN	aylıq

Ümumi təklifin qiyməti: **28050 AZN** Təklifin bitmə tarixi: **1/10/2017** Ümumi təklifin miqdarı: **33000 litr**

Əməliyyatlar -

İstifadəçi təklifləri yerləşdirdikdən sonra şəxsi kabinetə qayıtmaq üçün aşağıdakı şəkildən görüldüyü kimi **Şəxsi Səhifə** alt menyusuna basmalıdır.

Axtar...  Ətraflı axtar [aydın](#) 

[Şəxsi Səhifə](#)

[Çıxış](#)

Əgər göndərilən təklif Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi tərəfindən təsdiqlənərsə onda həmin təklif **“Təsdiqlənən Təkliflər”** alt menyusunda əks olunacaq

### Təsdiqlənən Təkliflər

Məhsulun adı : Soyudulmuş  
təzə - inək-camiş südü



#### Çatdırılma tarixləri

Tarix	Saat	Miqdar	Qiymət	Daşınma qrafiki
17 Noyabr	16	16500,00 litr	0,80 AZN	ayliq
16 Avqust	13	16500,00 litr	0,90 AZN	ayliq

Ümumi təklifin qiyməti: **28050 AZN** Təklifin bitmə tarixi: **1/10/2017** Ümumi təklifin miqdarı: **33000 litr**

Əməliyyatlar ▾

Əgər Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi potensial istehsalçının elektron portal vasitəsilə göndərdiyi təklifdə hər hansı bir çatışmamazlıq aşkar edərsə həmin təklifə **İmtina** verir. İmtina verdikdə həmçinin imtina səbəbini də göstərir. Həmin məhsul Potensial İstehsalçının şəxsi kabinetində **“Yarasız Sayılan Təkliflər”** alt menyusuna düşür.

Eynilə **“Satınalma Agentliyi”** verilən təkliflə də razılaşmaya bilər. Satınalma Agentliyi portaldan təklifləri götürür və yerində yoxlayır. Yoxlama zamanı aşkar edilsə ki, məhsul haqqında daxil edilən məlumatlar reallığı əks etdirmir, onda **“Satınalma Agentliyi”** bu təkliflə bağlı öz iradəni bildirir və təklif yenidən **“Yarasız Sayılan Təkliflər”** alt menyusuna düşür.

### Yarasız Sayılan Təkliflər

Məhsulun adı : Kərə yağı -  
inək-camiş südü



#### Çatdırılma tarixləri

Tarix	Saat	Miqdar	Qiymət	Daşınma qrafiki
5 Noyabr 2016	13	5000,00 kg	8,50 AZN	ayliq

Ümumi təklifin qiyməti: **42500 AZN** Təklifin bitmə tarixi: **1/7/2017** Ümumi təklifin miqdarı: **5000 kg**

Əməliyyatlar ▾

Ola bilər ki, imtinanın səbəbi xırda bir düzəlişlə bağlıdırsa, onda Potensial istehsalçı həmin məlumatla düzəliş edir və yenidən satmaq niyyətini bildirir və həmin məhsul **“Təkliflər”** alt menyusuna düşür. Bundan sonra **“Satınalma Agentliyi”** tərəfindən təsdiq gözləyir.

Təsdiq aldıqdan sonra həmin təklif saytın **“Təkliflər”** menyusunda əks olunur.

BAŞ SAHİFƏ ELANLAR POTENSIAL İSTEHSALÇILAR TƏKLİFLƏR KEÇİDLƏR QANUNVERİCLİK ƏLAQƏ rəsmi123 ÇIXIŞ

Satınalan təşkilatların arzaq məhsullarına tələbatı

**PORTALI**

Elanlar üzrə axtarış ...

### TƏKLİFLƏR

Şəkil	Məhsulun adı	Çəkisi (ölçü vahidi)	Qiyməti	Keçid
	astar			13
	Kalam (Tarava)	2500,00 kg	675,00 AZN	3
	Qabıqlı təzə (Toyuq yumurtası)	20000,00 ədəd	3200,00 AZN	3
	Qabıqlı təzə (Bıldırcın yumurtası)	18500,00 ədəd	4902,50 AZN	3
	Pendir (Qoyun-keçi südü)	5000,00 kg	18000,00 AZN	3
	Çatıq (Qoyun-keçi südü)	20000,00 kg	17000,00 AZN	3

“Yayımdan çıxan təkliflər” alt menyusunda elan vaxtı bitmiş təkliflər əks olunacaq

### Yayımdan Çıxan Təkliflər

Məhsulun adı : Soyudulmuş təzə - İnek-camiş südü

Çatdırılma tarixləri

Tarix	Saat	Miqdar	Qiymət	Daşınma qrafiki
17 Noyabr 2016	16	16500,00 litr	0,80 AZN	ayliq
16 Avqust 2017	13	16500,00 litr	0,90 AZN	ayliq

Ümumi təklifin qiyməti: **28050 AZN** Təklifin bitmə tarixi: **1/10/2017** Ümumi təklifin miqdarı: **33000 litr**

Əməliyyatlar ▾

Əlavə sualınız yaranarsa

Çağrı Mərkəzi: 012 555 04 14